

KÜR-ARAZ OVALIĞINDA UZUNMÜDDƏTLİ TEMPERATUR DƏYİŞMƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

C.S. Hüseynov¹, İ.T. İbrahimova²

¹Azərbaycan Hava Yolları QSC, Azəraeronaviqasiya HHİ

²Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeoroloji Xidməti

Məqsədə ilin müxtəlif dövrlərində fərqli hava kütünlərinin təsiri ilə formalasın iqlim şəraitinə malik Kür-Araz ovalığında global iqlim dəyişmələrinin 1991-2016-ci illər ərzində temperatur rejiminə təsiri tədqiq edilmişdir. Bu məqsədə oradən yerləşən 12 hidrometeoroloji stansiyaların müşahidələrinin istifadə edilmişdir. Çoxillik dövrün orta kəmiyyatları 1961-1990-ci illərin baza qiymətləri (normal) ilə müqayisə edilmişdir. Təhlil edilmiş çoxillik müşahidələr iki yarımdövr (1991-2004, 2005-2016) üzrə baxılmışdır. Temperatur dəyişmələrinin xüsusiyyətləri, onların orta aylıq və fasilik dəyişmələrinin rəleyfin müxtəlifliyindən asılı olaraq paylanması müəyyən edilmişdir. Təhlillər nəticəsində əldə edilmiş kəmiyyatların ərazisi üzrə paylanması ArcGIS program təminatında IDW interpolyasiya modeli vasitəsi ilə xaritalandırılmışdır.

Açar sözlər: iqlim dəyişmələri, ekosistem, çoxillik orta kəmiyyat, temperatur tərəddüdləri, iqlim norması, interpolyasiya, tendensiya.

Giriş. Məlum olduğu kimi, son dövrlərdə baş verən iqlim dəyişmələri təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanması və intensivliyinin artması, yerli ekosistemlərin dağılması ilə ölkənin iqtisadiyyatına milyardlarla dollar ziyan vurur [1,3]. Bəzən ildən-ilə təkrarlanması artan və dağdicər qüvvəsi güclənən təbii fəlakətlər çoxlu sayıda insanın məhəz olmasına, yaranmasına, yurdlarından məcburi miqrasiya etməsinə gətirib çıxarırlar. Planetimizdə gedən global iqlim dəyişmələrinin ayrı-ayrı regionlarda təsirlərinin aşkar çıxarılması, galocaya dair verilecek sənari və proqnozlar üçün dəqiqləşdirici amil rolunu oynayır [2]. Bu baxımdan Cənub Qafqaz regionundan son illərdə baş verən təhlükəli atmosfer prosesləri, fasil dayışkanlıkları, atmosfer proseslərinin təkrarlanmalarında artım və vaxt sürüşmələri, elə məhz global iqlim dəyişmələrinin regional təsirlərinin nəticəsi sayila bilar [4]. Regionda ərazisinin böyükölüyü, fiziki-coğrafi mövqeyinin olverişliyi və hipsometrik xüsusiyyətlərinin mürrəkkəbliyinə görə Azərbaycan Respublikasının ərazisində müasir iqlim tədqiqatlarının aparılmasına ehtiyac duyulur.

Azərbaycan ərazisində iqlimin formalasmasında Xəzər ərazisinin, yüksək dağ silsilələrinin və geniş arazida yayılan düzənlək kimi mürəkkəb rəlyef formalarının rolü böyükdir. Ərazidə iqlim rejiminin müxtəlifliyi ilə əlaqadardır olaraq temperatur və yağıntı rejimi dəmək kəbələ şaqılı və əfənqi paylaması ilə səciyyəvidir [5, s.26]. Son illərdə bütün dünyada baş verən iqlim dəyişmələrinin bu regiona təsirləri artıq özündə göstərməkdədir.

Respublikanın şimalı, cənub qərbində yerləşən dağ silsilələri, ətraf ərazi və regionlardan gələn hava kütünlərinin ölkə ərazisinin böyük hissəsinin yerləşdiyi Kür-Araz ovalığına daxil olmasına imkan vermir. Hər tərəfi dağlar ilə sərhəd olan, şimal-qərbi və cənub-şərqi yalnız hava kütünlərinin manecisi daxil olmasına alverişli olan bu çökəkliyin böyük hissəsi dəniz səviyyəsindən -24-30 m aşağı hündürlükde yerləşir [1].

İlk məlumatlar və tədqiqat metodu. Tədqiqat işi, ovalığın ərazisində fəaliyyətdə olan Göygəç (107 m), Mingəçevir (93 m), Bilsuvar (75 m), Beyləqan (62 m), Yevlax (13 m), İmişli (-1 m), Zərdab (-5 m), Kürdəmir (-7 m), Hacıqabul (Qazıməmməd, -7 m), Cəfərxan (-16 m), Salyan (-21 m), Neftçala (-24 m) hidrometeoroloji stansiyalarının 1991-2016-ci illərdə temperatur müşahidə məlumatlarının üzərində aparılmışdır [5, 34]. Təhlillər zamanı riyazi-statistik və kartografiq metodlardan istifadə olunmuş, sıruların bircənliyi və alınan nticələrin statistik əhəmiyyəti yoxlanılmış, nəticədə alınan temperaturun tərəddüd kəmiyyatları Microsoft Excel, ArcGIS program təminatlarında cədvəl, qrafik və xəritələrlə müxtəlif təsvir vasitələri ilə verilmişdir.

Kür-Araz ovalığında stansiyaların müşahidələrinin təhlillər zamanı, ərazinin üç hissəyə bölünməsi, ovalığın müxtəlif ərazilərində fərqli hava kütünlərinin təsiri ilə iqlimin formalasdırılmasına təsiri asaslandırılmışdır. Belə ki, dənizə yaxın ərazilərdə Xəzər ərazisinin müləyin və rütubətli xüsusiyyətlərinin, mərkəzi hissədə quru və isti yerli hava kütünlərinin, Araz çayının, İran yasasından gələn quru külklərinin təsiri, şimal qərbdə isə Qara ərazidən gələn müləyin hava kütünlərinin dağlıq ərazilərlə ilə qonşuluğundan və Mingəçevir dərəyəsindən iqlim formalasdırıcı təsir xüsusiyyətləri mövcuddur.

Şin məqsədi. Kür-Araz ovalığında formalasın temperatur rejiminin son 25 il ərzində dəyişmə xüsusiyyətlərinin tədqiq etməkdir. Bu məqsədə, çoxillik (1991-2016) orta temperatur kəmiyyatlarının, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) baza kimi qəbul etdiyi dövr (1961-1990) üzrə [5,s.71] müvafiq qiymətlərlə müqayisəli təhlili verilmişdir. Çoxillik ərzində temperatur tərəddüd kəmiyyatlarının aylıq, fasilik və illik dəyişmə xüsusiyyətləri müəyyən edilmişdir. Tədqiqatda baxılan son 25 ildən sonra tərəddüd temperatur kəmiyyətinin, həmçinin iki yarımdövr (1991-2004 - I dövr, 2005-2016 - II dövr) üçün nisbi xarakteristikaları da öyrənilmişdir.

Müzakirə. Analizlər göstərir ki, I dövrə çoxillik orta temperatur Kür-Araz ovalığının dənizə yaxın ərazilərində (Salyan, Neftçala, Bilsuvar) 15,1°C, mərkəzi hissələrində (Hacıqabul, Cəfərxan, Kürdəmir, Beyləqan, İmişli və Zərdab) 15,2°C, şimal qərbində isə 15,4°C olmasına baxmayaraq, II dövrə, danızsahili və mərkəzi hissədə 15,7°C, şimal qərbində 15,9°C cıvarında olmuşdur. Bütün ovalıqdə yerləşən stansiyalarda baza dövrü (1961-1990) ilə müqayisədə 1991-2004-cü illərdə müsbət temperatur anomaliyası 0,5°C, 2005-2016-ci illərdə iki dəfə artaraq 1,0°C, ümumun 1991-2016-ci illər üçün isə 0,7°C təşkil etmişdir.

Ümumi çoxilliliyə nisbətən salsaq, bütün dövr (1991-2016) ərzində dənizə yaxın və mərkəzi hissələrə yerləşən hidrometeoroloji stansiyalarda orta illik temperatur 15,4°C, şimal qərbində isə 15,6°C olmuşdur. 1961-1990-ci illər nisbatən, 1991-2016-ci illərdə orta illik temperatur kəmiyyətinin yüksələşməsi ovalıqdə iqlim dəyişmələrinin mövcud olduğunu və ildən-ilə sürətləndiyinin göstərmişdir. İlin ayrı-ayrı aylarında tərəddüd kəmiyyatının qiymətləndirilməsi bu baxımdan vacib sıxlıdır.

Ovalıq ərazisində 1961-2016-ci illərdə fəaliyyət göstərən Salyan, Neftçala, İmişli, Cəfərxan, Hacıqabul, Göygəç, Zərdab, Bilsuvar, Kürdəmir, Mingəçevir, Yevlax və Beyləqan hidrometeoroloji stansiyaların müşahidələrinin, aylar üzrə baza kəmiyyatları (1961-1990) ilə müqayisəli təhlili göstərir ki, 1991-2016-ci illər ərzində yanvar ayında bütün stansiyalarda 1,1°C (0,8-1,4°C), xüsusun ovalığın mərkəzi sıxlıq Kürdəmir (1,2°C), İmişli (1,2°C), Zərdab (1,2°C) və Beyləqanda (1,4°C) də yüksək temperatur artımı müşahidə edilmişdir. Tərəddüd fevralda da 1,0°C cıvarında (0,7-1,4°C) davam etmiş, Beyləqan və Kürdəmir stansiyaları (1,4°C) yanvar ayında olduğu kimi, yüksək qiymət almışdır. Mart ayında bütün ovalıqdə artım 1,1°C (1,0-1,3°C) olmuş, maksimum isə İmişli (1,2°C), Zərdab (1,2°C) və Kürdəmir (1,3°C) tosaduf etmişdir. Həmçinin mart ayında ovalığın bütün stansiyalarının tərəddüd kəmiyyəti $\geq 1.0^{\circ}\text{C}$ -ə bərabərdir. Aprel ayında artım 0,5°C-ə qədər (0,1-0,8°C) azalmış, dəha yüksək Mingəçevirdə 0,8°C olmuş, bu ay üçün dəha aşağı qiymətlər Beyləqanda 0,1°C qeydə alınmışdır.

May ayında bütün stansiyalarda istilaşmanın 0.4°C -ə ($0.2-0.6^{\circ}\text{C}$) -dək azaldığını, digər məntəqələrdən fərqli olaraq əksin artımın Göygəç və Neftçalada (0.6°C) olduğu aşkar olunmuşdur (Cədvəl 1). İyunda da artım yenidən 1.0°C -ə ($0.6-1.5^{\circ}\text{C}$) kimi yüksəlir, həmçinin dəha yüksək artım qiyməti ilə ovalığın şimal qərbində (1,3°C), xüsusun da Mingəçevirdə 1.5°C olması ilə seçilir.

Orta temperatur kəmiyyatlarının norma ilə müqayisəli təhlili, artımın iyulda yenidən 0.6°C -ə kimi ($0.4-1.2^{\circ}\text{C}$) azalmasını, yüksək göstəricisindən görə Göygəçin (1.2°C) digər stansiyalardan seçildiyini göstərmişdir. Artım kəmiyyəti, avqust ayında maksimum səviyyəyə çatmaqla, çoxillikdə 1.4°C -ə kimi ($0.9-2.1^{\circ}\text{C}$) yüksəlmiş, yüksək qiymətə görə dəha çox diqqəti Göygəç (2.1°C) və Kürdəmir (1.7°C) cəlb etmişdir. Həmçinin avqustda orta temperatur tərəddüdü qərbi stansiyaları 1.6°C , mərkəzi hissədə 1.4°C və dəniz sahilində 1.1°C olmaqla seçilmiştir.

Cədvəl 1


Müxtəlif dövrlər üçün (1991-2004; 2005-2016 və 1991-2016) orta temperatur anomaliyalarının aylar üzrə paylanması

Dövr	Məntəqə	I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI	XII	II
1991-2004	Yevlax	1,3	1,1	0,8	0,5	-0,5	0,5	0,3	1,2	0,3	1,0	-0,1	0,0	0,5
	Mingəçevir	1,0	1,0	0,8	0,6	-0,5	0,5	0,5	1,2	0,2	0,9	-0,1	-0,5	0,5
	Göyçay	1,0	0,7	0,5	0,3	-0,1	0,9	0,9	1,9	0,8	1,1	-0,1	-0,5	0,6
	Kürdəmir	1,3	1,3	0,9	0,6	-0,3	0,5	0,2	1,4	0,6	1,2	0,0	-0,1	0,6
	Zərdab	1,3	1,1	0,8	0,5	-0,1	0,4	0,4	1,1	0,4	1,0	-0,2	0,0	0,6
	Cəfərşan	1,2	0,9	0,7	0,4	-0,5	0,1	0,3	1,1	0,5	1,0	-0,3	-0,2	0,4
	Hacıqabul	1,0	0,6	0,6	0,5	-0,3	0,3	0,3	1,1	0,4	0,8	-0,3	-0,4	0,4
	İmishli	1,3	1,1	0,8	0,5	-0,1	0,4	0,4	1,1	0,4	1,0	-0,2	0,0	0,6
	Beyləqan	1,2	0,9	0,4	0,1	-0,4	0,0	0,1	1,0	0,2	0,7	-0,4	-0,1	0,3
	Biləsuvar	1,0	0,8	0,7	0,4	-0,6	0,1	0,2	1,1	0,2	0,7	-0,5	-0,4	0,3
	Salyan	1,1	0,9	0,8	0,5	-0,4	0,3	0,4	0,3	0,4	1,8	-0,3	-0,6	0,4
	Nefçala	0,7	0,7	0,8	0,5	-0,2	0,0	0,0	0,8	0,3	0,8	-0,2	-0,4	0,3
2005-2016	Yevlax	0,8	1,1	1,3	0,2	0,9	1,6	0,6	1,4	0,9	1,0	-0,2	-0,3	0,8
	Mingəçevir	1,0	0,7	1,4	1,0	1,3	2,2	1,0	1,9	1,1	1,0	0,1	0,1	1,1
	Göyçay	0,9	0,8	1,6	0,3	1,3	2,2	1,6	2,4	2,1	1,2	0,1	0,1	1,1
	Kürdəmir	1,2	1,5	1,6	0,6	1,3	2,0	1,0	2,0	1,4	1,4	0,2	0,3	1,2
	Zərdab	1,2	1,2	1,7	0,3	1,0	1,6	0,9	1,6	1,2	1,3	-0,3	0,3	1,0
	Cəfərşan	1,0	1,0	1,4	0,2	0,9	1,2	0,6	1,4	1,0	1,1	0,3	0,2	0,9
	Hacıqabul	1,0	1,0	1,6	0,5	1,3	1,7	0,9	1,6	1,2	1,1	0,0	0,5	1,0
	İmishli	1,2	1,2	1,7	0,3	1,0	1,6	0,9	1,6	1,2	1,3	-0,3	0,3	1,0
	Beyləqan	1,6	1,9	1,8	0,2	1,2	1,5	0,8	1,5	0,7	1,3	0,1	0,6	1,1
	Biləsuvar	0,8	1,0	1,6	0,5	1,8	1,8	1,0	1,6	1,0	1,9	-0,1	0,1	1,0
	Salyan	1,1	1,0	1,5	0,6	1,3	1,5	1,1	1,7	1,0	1,1	-0,1	0,1	1,0
	Nefçala	0,9	0,9	1,5	0,8	1,5	1,6	0,8	1,5	1,2	1,0	0,0	0,3	1,0
1991-2016	Yevlax	1,1	1,1	1,1	0,4	0,2	1,0	0,4	1,3	0,6	1,0	-0,1	-0,1	0,6
	Mingəçevir	1,0	0,8	1,1	0,8	0,3	1,3	0,7	1,5	0,6	1,0	0,0	-0,2	0,7
	Göyçay	0,9	0,7	1,0	0,3	0,6	1,5	1,2	2,1	1,1	1,1	0,0	-0,2	0,9
	Kürdəmir	1,2	1,4	1,3	0,6	0,4	1,2	0,6	1,7	1,0	1,3	0,1	0,1	0,9
	Zərdab	1,2	1,1	1,2	0,4	0,4	0,9	0,6	1,4	0,8	1,1	-0,2	0,1	0,8
	Cəfərşan	1,1	0,9	1,0	0,3	0,2	0,6	0,5	1,2	0,7	1,0	0,0	0,0	0,6
	Hacıqabul	1,0	0,8	1,0	0,5	0,4	1,0	0,6	1,3	0,8	0,9	-0,1	0,0	0,7
	İmishli	1,2	1,1	1,2	0,4	0,4	0,9	0,6	1,4	0,8	1,1	-0,2	0,1	0,8
	Beyləqan	1,4	1,4	1,0	0,1	0,3	0,7	0,4	1,3	0,4	0,9	-0,2	0,2	0,7
	Biləsuvar	0,9	0,9	1,1	0,4	0,5	0,9	0,6	1,3	0,6	0,8	-0,3	-0,2	0,6
	Salyan	1,1	0,9	1,1	0,5	0,4	0,9	0,7	0,9	0,7	1,1	-0,2	-0,3	0,7
	Nefçala	0,8	0,8	1,1	0,6	0,6	0,8	0,4	1,1	0,7	0,9	-0,1	-0,1	0,6

Qeyd etmək lazımdır ki, yalnız dənizin mülayimləndirici təsiri altında olan Salyan stansiyasından (0.9°C) başqa bütün stansiyalarda bu ay artım kəmiyyəti 1.0°C dən yüksək olmuşdur. Sentyabr ayından etibarən yenidən orta çoxillik anomaliya 0.7°C -ə ($0.4+1.1^{\circ}\text{C}$) kimi azalır. Sentyabrda yalnız Göyçayda (1.1°C) yüksək artım olmasına baxmayaraq, mərkəzi hissədəki stansiyalarda artım 0.8°C olmuşdur. Oktyabrda yenidən 1.0°C -ə ($0.9+1.3^{\circ}\text{C}$) kimi, maksimum kəmiyyəti Kürdəmirde 1.3°C olmaqla, mərkəzi və şimal qərb arazılarda 1.1°C , dəniz sahiləri arazidə 0.9°C artım müşahidə edilir. Noyabr və dekabr aylarında anomaliya bir qədr fərqli olmayı ilə seçilir. Belə ki, temperaturun anomaliya kəmiyyəti özünü Göyçay, Mingəçevir və Cəfərşanada (0.0°C) birzura vermir, Kürdəmirde (0.1°C) cəzai artım, yerda qalan digər stansiyalarda -0.2°C ($-0.1+0.3^{\circ}\text{C}$) cəzai azalma ilə müşahidə edilir. Noyabr ayında çoxillik ərzində temperaturun normadan daha aşağı olması asasən dənizə yaxın bölgədə, qismən mərkəzi hissədə özünü göstərir (Cədvəl 1). Dekabrdə ovalığın mərkəzi rayonlarında $0.1(0.0+0.2^{\circ}\text{C})$ cəzai artım, qərb və dənizə yaxın stansiyalarında isə -0.2°C ($-0.1+0.3^{\circ}\text{C}$) temperatur kəmiyyətlərində azalma səciyyəvidir.

Ovalıq oraszında 1 dövrədə orta illik anomaliya kəmiyyəti 0.5°C olduğu halda, II dövrədə 1.0°C -ə çatmışdır. Bu da 2005-2016-ci illər ərzində temperatur anomaliyalarının respublika oraszında 2 dəfə sürətləndiyini deməyə asas verir. Cədvəldən göründüyü kimi, çoxillik ərzində yanvar, fevral, mart, iyun, avqust və oktyabr aylarında temperatur artımı 1.0°C -dən yüksək olmaqla, maksimum həddə avqustda 1.4°C -ə çatır. Həmçinin norma ilə müqayisədə temperaturun aşağı qiymətləri asasən may, noyabr və dekabr aylarında olmuşdur. Hətta, noyabr və dekabr aylarında temperatur artımının kəskin azalması, bəzi stansiyalarda normadan aşağı qiymətlər almışını - "suyuqlaşma"-ni bütün dövrlərdə (I, II) görmək olar.

Kür-Araz ovalığının bütün stansiyalarında fəsillik anomaliya qiymətləri təsvir edilmişdir (Şəkil 1). Histrogramda göründüyü kimi, bütün stansiyalarda 1991-2016-cı illərin fəsilərində temperatur normaya nisbətən artmışdır. Qış fəslində 0.7°C olmaqla, Kürdəmir (0.9°C), Beyləqan (1.0°C) öz yüksək artım qiymətləri ilə digər stansiyalardan seçilir.



Şəkil 1. 1991-2016-ci illərdə fəsillik temperatur anomaliyalarının variasiyası


Yazda orta anomaliya kəmiyyəti 0.7°C olmuş, Kürdəmir (0.8°C) və Nefçala (0.8°C) stansiyalarında temperatur çoxilliyə nazaran normadan daha artıq müşayyənləşir. Əsas artım qiymətləri yay fəslində müşahidə edilir.

Yay fəslində ovalığda orta hesabla istiləşmə 0.9°C olmaqla, öz yüksək qiymətləri ilə, xüsusun Göyçayda 1.6°C yüksək artımı ilə maraq doğurur. Artım kəmiyyəti payız fəslində 0.5°C olmaqla, digər fəsillər nisbətən aşağı olmuşdur. Ən az artım isə payızda və Biləsuvar (0.2°C) stansiyasında müşayyənləşmişdir. Bu fəsilde Kürdəmirde 0.8°C olmaqla yüksək anomaliya kəmiyyəti ilə səciyyənlərin.

Beləliklə, qış fəslində ovalığın şimalı qərb hissəsində 0.6°C , mərkəzdən 0.8°C , dənizə yaxın arazılarda isə 0.5°C temperatur kəmiyyətlərindən artım baş vermişdir. Yazda ovalığın qərbində 0.6°C , mərkəzdən 0.6°C və dəniz sahiləri arazidə isə 0.7°C olması, bu dövrə dəniz üzündə üstünlük təşkil edən hava kütlələrinin tasırları ilə əlaqalandırılır. Yay fəslində bütün ovalığda artım kəmiyyəti dənizə yaxın hissədən 0.4°C artım olmuşdur. Regionda maksimum artım Göyçayda, yay fəslində 1.6°C olaraq müşahidə edilmişdir. Dövrələr üzrə müşayisədə I dövrədə qış 0.6°C , yaz 0.3°C , yay 0.6°C , payız 0.4°C temperatur normasına nisbətən artısa da, II dövrədə dənizə yaxın, yüksək olaraq 0.8°C , 1.1°C , 1.4°C və 0.7°C təşkil etmişdir.


Kür-Araz ovalığının çoxillik orta temperatur kəmiyyətlərinə diqqət yetirsək, bütün məntəqələrdə təqribən, eyni tipli temperatur tendensiyasının mövcud olduğunu müşahidə etmək olar. Ərzida yerləşən Salyan, Nefçala, Biləsuvar, İmishli, Cəfərşan, Hacıqabul, Beyləqan, Kürdəmir, Zərdab, Göyçay, Yevlax və Mingəçevir stansiyalarında 1991-2016-ci illər arzında 1995, 1998, 2001, 2005, 2010, 2012 və 2015-ci illər çoxilliyə nazaran daha isti, 1992, 2003 və 2011-ci illər isə daha soyuq keçməsi ilə müşahidə edilmişdir (Şəkil 2). Lakin bütün məntəqələrin trend xəttində artım müşahidə edilmişdir. 2010-cu il isə bütün Azərbaycanda olduğu kimi Kür-Araz ovalığında da çoxilliyin an isti ilə müşahidə edilmişdir [4].

Zonada duman ilin kecid (fevral, mart, aprel) dövrlərində buludmalıqlaşma, yağıntı prosesləri isə ilin isti, istidən soyuğa keçən dövrlərində dənizə yaxın davamlıdır. Günün I yarısında aydın havada, yer soğutunusunda isətələşmə natiqində güclü konveksiya prosesləri getməsinə nail olunur. Baxmayaraq, əsas yağışlı ovalığın qətbə edən dağlıqla dənizə düşür [8, s.55]. Ovalığın daxilində çox nadir hallarda güclü yağıntılar müşahidə edilir. Hava kütlələrinin rütübət ettiyatından asılı olaraq çox az hallarda, günün II yarısında yaranan topa-yağış buludlarından az davamıyyətli leysan yağışları, dolu və idirəm ilə müşahidə edilir [7].



Şəkil 2. Müxtəlit stansiyalarda çoxillik orta temperatur göstəricilərinin gedisi

Tədqiqatın nticiləri əsasında, ArcGIS program təminatının IDW interpolasiya modeli vasitəsi ilə iki dövr ərzində temperaturun anomaliya qiymətlərinin əzəzi üzrə paylanma xəritəsi tərtib edilmişdir (Şəkil 3). Elektron xəritədə rənglərin paylanmasına nəzər salsaq, baza (1961-1990) dövründə ən yüksək temperatur kəmiyyəti ovalığın qor və mərkəzi hissələrində (Mingəçevir, Kürdəmir və Hacıqabul) aşkar edilməsini müşahidə etmək olar.



Şəkil 3. 1961-1990 (a) və 1991-2016-ci illər üçün (b) temperatur anomalii kəmiyyətlərinin yer səthində paylanması

Arazboyu və dəniz sahili ərazilərdə anomaliya daha aşağı həddə olmuşdur. Lakin 1991-2016-ci illərdə sıratlı artan temperaturun çoxillik orta kəmiyyətlərinin ən yüksək qiymətləri ovalığın bütün hissələrində daha yüksək həddə çatmışdır. Dövrlər arasında orta qradient yaratmaq mümkün olmadığı üçün hər xəritə öz parametrləri üzrə tərtib edilmişdir.

NƏTİCƏ

Kür-Araz ovalığında hidrometeoroloji stansiyaların çoxillik temperatur müşahidə məlumatlarının təhlili əsasında aşağıdakı nticilər əldə edilmişdir:

1. Çoxillik (1991-2016) dövr ərzində temperatur anomaliyasının ən yüksək qiymətləri mart (1.1°C) və avqust (1.4°C) aylarında müşahidə edilmişdir.
2. Temperatura əz dayışma noyabr və dekabr aylarında, ən yüksək artım isə yanvar, fevral, mart, avqust və oktyabr aylarında qeydə alınmışdır.
3. 1961-1990-ci illərdə çoxillik orta temperatur kəmiyyəti 14.7°C olduğu halda, 1991-2016-ci illərdə 15.4°C-ə yüksəlmüşdür.
4. 1995, 1998 və 2010-cu illərdə ovalığın bütün əraziləndə ən isti illər olmuşdur.
5. I dövrdə (1991-2004) orta illik artım 0.5°C olduğu halda, II dövrdə (2005-2016) iki dəfə artaraq 1.0°C-ə yüksəlmüşdür.

Bəsiliklə, yazın avvallarında temperaturun yüksəlməsi bitkilərin vegetasiya prosesinin erkən sırtlənməsinə, aprel ayında isə temperatur artımının cüzi olması və bəzi günlərdə kəskin soyusunu mədəni bitkilərin kök və gövdə sisteminin zədələnməsinə səbəb olur. Yaxşı isə rütubət etibatına yüksək taləbat olduğu zaman, havannın isti və quraq keçməsi möhsündərləğin aşağı düşməsinə görədir. Belə şəraitdə quraqlıq və kəskin temperatur dəyişmələrinə daha davamlı olan yeni bitki sortlarının əkilməsi və suya qonaqt etməyə imkan verən texnologiyalardan geniş istifadə təqsisi edilə bilər.

ƏRAƏBİYYAT

1. C.G.Cafarov. Grozogradovye i selovye yavleniya na territorii Azerbaydjana i radiolokacionnye metody ikh prognozirovaniya, Bakı 2012, 292 s.
2. ETSN, BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına Azərbaycanın III milli məlumatı. Bakı 2015, 102 s.
3. R.S.Lindzen. Taking Greenhouse Warming Seriously, *Energy & Environment*, vol.18, (2007), p. 937-950.
4. R.N.Kerimov. İqlim dəyişmələrinin təsirlərinin azaldılması və ona adaptasiya tədbirləri. Bakı 2016, 47 s.
5. S.H.Xəlilov, S.H.Safarov. Azərbaycan Respublikasında havanın temperaturunun və atmosfer yagħiġiñin aylig və illik normaları (1691-1990-ci illər). Bakı 2001, 229 s.
6. S.H.Safarov, C.S.Hüseynov, I.V.Ibrahimova. Azərbaycanın Qərb ərazilərində uzunmüddəli temperatur dəyişmələri xüsusiyyətlərinin təhlili. Milli Aviasiya Akademiyasının Elmi Əsərləri №1. Bakı 2018, s. 108-101.
7. Ə.S.Məmmədov. Azərbaycanda müasir iqlim dəyişmələri və onun proqnozlaşdırılması. Bakı 2015, 328 s.
8. S.H.Safarov, R.N.Mahmudov. Müasir iqlim dəyişmələri və Azərbaycan, Bakı 2011, 312 s.

REFERENCES

1. C.G.Cafarov. Grozogradovye i selevie yavleniya na territorii Azerbaydjana i radiolokacionnye metod ikh prognozirovaniya, Bakı. 2012, 292s.
2. ETSN, BMT-nin iqlim deyishmeleri üzre cherchive konvensiyasına Azərbaycanın III milli məlumatı. Bakı, 2015, 102s.
3. R.S.Lindzen. Taking Greenhouse Warming Seriously, *Energy & Environment*, vol.18, (2007), p. 937-950
4. R.N.Kerimov. İqlim deyishmelerinin təsirlərinin azaldılması və ona adaptasiya tədbirləri. Bakı 2016, 47s.
5. S.H.Xəlilov, S.H.Safarov. Azərbaycan Respublikasında havanın temperaturunun və atmosfer yagħiġiñin aylig və illik normaları (1691-1990-ci illər). Bakı, 2001, 229s.
6. S.H.Safarov, C.S.Hüseynov, I.V.Ibrahimova. Azərbaycanın Qərb ərazilərində uzunmüddəli temperatur deyishmeleri xüsusiyyətlərinin təhlili. Milli Aviasiya Akademiyasının Elmi Eserleri №1. Bakı, 2018, s. 108-101.
7. A.S.Memmedov. Azərbaycanda müasir iqlim deyishmeleri və onun prognozlaşdırılması. Bakı 2015, 328s.
8. S.H.Safarov, R.N.Mahmudov. Muasir iqlim deyishmeleri və Azərbaycan, Bakı, 2011, 312 s.

ОСОБЕННОСТИ ДОЛГОСРОЧНЫХ ИЗМЕНЕНИЙ ТЕМПЕРАТУРЫ

В КУРА-АРАЗСКОЙ НИЗМЕННОСТИ

Д.С. Гусейнов, И.В. Ибрахимова

В статье по данным 12 гидрометеорологических станций анализируется влияние глобального изменения климата на температурный режим Куро-Аразской низменности за период 1991-2016 гг. Средние многолетние показатели температуры воздуха сравниваются с базовыми показателями (норма) 1961-1990 гг. В работе также сравниваются статистические характеристики температуры для периодов 1991-2004 и 2005-2016 гг., чтобы выявить характер температурных изменений. Определены также среднемесечные и среднесезонные аномалии температуры, их распределение по рассматриваемой территории. Результаты исследования описаны различными доступными средствами и методами, такими как графики, таблицы и карты. Территориальное распределение показателей, полученные в результате анализа, отображаются с помощью модели интерполяции IDW в программном обеспечении ArcGIS. По результатам анализа даются рекомендации на будущее.

Ключевые слова: Изменение климата, многолетний средний показатель, температурные колебания, количество нормы, интерполяция.

FEATURES OF LONG-TERM TEMPERATURE CHANGES IN THE KUR-ARAZ LOWLAND

C.S. Huseynov, I.V. İbrahimova

Based on data from 12 hydrometeorological stations, the article analyzes the influence of global climate change on the temperature regime of the Kura-Araz lowland for the period 1991-2016. Long-term average air temperature indicators are compared with the basic indicators (norm) 1961-1990. The statistical characteristics of the temperature for the periods 1991-2004 and 2005-2016 are also saved in order to reveal the nature of temperature changes. The monthly and average seasonal temperature anomalies and their distribution over the territory under consideration were also studied. The results of the study are described by various accessible means and methods, such as graphs, tables and maps. The geographic distribution of metrics generated by the analysis is displayed using the IDW interpolation model in ArcGIS software. Based on the analysis, recommendations are made for the future.

Key words: Climate change, perennial mean quantities, temperature hesitations, norm quantities, interpolation.

Müəlliflər haqqında məlumat:

Soyadı, adı, atasının adı	Hüseynov Camal Surxay oğlu
İş yeri	"Azərbaycan Hava Yolları" QSC, Azəraeronaviqasiya HHİ
Vəzifəsi	Texniki sinoptik
Maraq sahəsi	Meteorologiya, iqlim dəyişmələri
E-mail	camal_huseynov_88@mail.ru
Əlaqa telefonu	(+994) 50 733 31 78
Soyadı, adı, atasının adı	İbrahimova İlaha Vaqif qızı
İş yeri	Ekolojiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Xidməti
Vəzifəsi	Laboratoriya müdürü
Maraq sahəsi	Meteorologiya, ekologiya, radiolokasiya
E-mail	ibrahimova04@gmail.com
Əlaqa telefonu	(+994) 55 455 33 59

Rəyçi: t.e.d. N.S. Hüseynov